

## **Ali Audit Qurumlarının gücləndirilməsi vasitəsilə dövlət idarəçiliyinin səmərəliliyinin, cavabdehliyinin, effektivliyinin və şəffaflığının artırılması haqqında**

### **Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası,**

İqtisadi və Sosial Şuranın 2011-ci il 26 aprel tarixli 2011/2 nömrəli Qətnaməsinə istinad edərək,

Həmçinin, 2004-cü il 2 dekabr tarixli 59/55 nömrəli və 2005-ci il 30 noyabr tarixli 60/34 nömrəli Qətnamələrə və dövlət idarəçiliyi və inkişafına dair əvvəlki Qətnamələrə istinad edərək,

Birləşmiş Millətlər Təşkilatının Minillik Bəyannaməsinə istinad edərək,

Dövlət idarəçiliyində səmərəliliyin, cavabdehliyin, effektivliyin və şəffaflığın artırılmasınınin zəruri olduğunu qeyd edərək,

Habelə, səmərəli, cavabdeh, effektiv və şəffaf dövlət idarəçiliyinin Minilliyin İnkişaf Məqsədləri də daxil olmaqla beynəlxalq səviyyədə razılaşıdırılmış inkişaf məqsədlərinin həyata keçirilməsində əsas rol oynadığını qeyd edərək,

İnkişafın sürətləndirilməsi üçün potensialın artırılması tələbini vurğulayaraq və bu sahədə Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı və Birləşmiş Millətlər Təşkilatı arasında əməkdaşlığı alqışlayaraq,

1. Ali Audit Qurumlarının yalnız audit keçirdiyi qurumdan asılı olmadığı və kənar təsirlərə məruz qalmadığı halda öz funksiyalarını obyektiv və effektiv yerinə yetirə bilmələrini qəbul edir;
2. Milli inkişaf məqsədlərinə və vacib məsələlərə, habelə Minilliyin İnkişaf Məqsədləri də daxil olmaqla beynəlxalq səviyyədə razılaşıdırılmış inkişaf məqsədlərinə nail olmaq üçün imkan yaradan dövlət idarəçiliyinin səmərəliliyinin, cavabdehliyinin, effektivliyinin və şəffaflığının artırılmasında AAQ-ların əsas rol oynadığını qəbul edir;
3. Vətəndaşların rifahı naminə dövlət vəsaitlərinin səmərəli və effektiv toplanmasında və istifadəsində, habelə səmərəliliyin, cavabdehliyin, effektivliyin və şəffaflığın yüksək səviyyədə təbliğ edilməsində Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının (INTOSAI) işini yüksək qiymətləndirir;
4. "Auditin rəhbər prinsipləri haqqında" 1977-ci il tarixli Lima Bəyannaməsinə və "Ali Audit Qurumlarının müstəqilliyi haqqında" 2007-ci il tarixli Meksika Bəyannaməsinə yüksək qiymətləndirir və üzv dövlətləri qeyd olunan bəyannamələrdəki prinsipləri milli institusional strukturlarına müvafiq olaraq tətbiq etməyə çağırır;
5. Gücləndirilmiş ali audit qurumları vasitəsilə səmərəliliyi, cavabdehliyi, effektivliyi və şəffaflığı təmin etməklə qabaqcıl idarəçiliyi inkişaf etdirmək naminə üzv dövlətləri və BMT-nin müvafiq təşkilatlarını, potensialın artırılması sahəsi daxil olmaqla, Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı ilə əməkdaşlığı davam etdirməyə və gücləndirməyə çağırır.